

Səbirə İSKƏNDƏROVA
AMEA Fəlsəfə və SosioLOGİYA İNSTİTUTUNUN
“İnfOrMasiya cəmiyyətinin fəlsəfəsi və
sosioLogiYası” şöbəsinin böyük elmi
iŞçisi, f.ü.f.d.

İNFORMASIYA TEKNOLOGİYALARININ İNKİŞAFI ŞƏRAİTİNDƏ AZƏRBAYCANDA SOSİOMƏDƏNİ DƏYİŞİKLİKLƏR

Müasir dövrdə yeni informasiya texnologiyalarının inkişafı ilə kütləvi kommunikasiya imkanları və formaları sürətlə artmaqdə və genişlənməkdədir. Bu proses artıq bütün dünya ölkələrində siyasi, mədəni, iqtisadi sferaları, o cümlədən, sosiomədəni həyatı əhatə etməkdədir. Belə ki, Azərbaycanda sosial-iqtisadi sferanın idarə edilməsində “Elektron hökumət” modelinə keçməsi, ölkənin iqtisadi, sosial-mədəni inkişafının mühüm hədəflərini özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi, bu konsepsiyaya əsasən Azərbaycanda 2014-2020-ci illərdə informasiya cəmiyyətinin inkişafı ilə bağlı Milli Strategiyanın təsdiqlənməsi və tətbiqi deyilənlərə əyani sübutdur. Digər tərəfdən, informasiya cəmiyyəti ideyasının reallığa çevrilməsi üçün kütləvi kommunikasiyanın əsas vasitəsi sayılan KİV-in cəmiyyətə sosiomədəni təsiri əhəmiyyətli dərəcədə artır və bu təsir yeni informasiya texnologiyalarının hər kəs üçün əlçatan olduğunu göstərir.

Müasir cəmiyyət sosial-mədəni dinamika, əlaqələrin, münasibətlərin, proseslərin müxtəlifliyi, eləcə də insanın həyat fəaliyyətinin keyfiyyətcə dəyişməsi ilə səciyyələnir. Nəzərə çarpan tərəqqi

təkcə gələcək inkişaf istiqamətlərini deyil, həm də şəxsiyyət, cəmiyyət, dövlət üçün yeni çağrıqlar və təhdidlər yaranan informasiya sahəsində müşahidə olunur.¹

Yaşadığımız XXI əsrda elmi-texniki inqilab cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün geniş imkanlar açımaqdadır. Belə ki, informasiyanın istehsalı, emalı və ötürülməsi yeni, güclü məhsuldar qüvvəyə çevrilib sosial, iqtisadi və siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Məlumdur ki, informasiya mühiti müxtəlif formalarda informasiyanın yarandığı, qorunduğu, istehsal olunduğu və sərbəst yayıldığı cəmiyyətdə informasiya və kommunikasiyanın qarşılıqlı təsirinin bütün təzahürlərinin həyata keçdiyi, cəmiyyətin vahid orqanizm kimi fəaliyyətinin və inkişafının təmin olunduğu keyfiyyətə yeni, şəbəkəli və açıq mühitdir. Sivilizasiyanın müasir inkişaf mərhələsində informasiya cəmiyyətinin təşəkkülü insana sosial, psixoloji və mədəni təsirləri ilə bağlıdır. Bu baxımdan maddi və mənəvi sərvətlərdən səmərəli istifadə etmək, insanın yaradıcılıq qabiliyyətini artırmaq sahəsində respublikamızda qenmişiqyashlı işlər görülməkdədir.²

Ölkəmizdə son illər ərzində informasiya və kommunikasiya texnologiyalarının sürətli tərəqqisi Internetin imkanlarının genişlənməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi: "Azərbaycanda... İKT ilə bağlı bütün başqa məsələlər həllini tapmaqdadır... Yəni, bu sahə inkişaf edir və ölkəmizin müasirləşməsinə xidmət göstərir. Sərr deyil ki, bundan sonrakı dövrədə dünyada elmi-texniki tərəqqi daha

çox İKT sektorу ilə bağlı olacaqdır. Biz həm qabaqcıl texnologiyaları tətbiq etməliyik, həm də peşkar kadrları hazırlamalıyıq".³

Azərbaycanda informasiyalasdırma sahəsində "dövlət siyasətinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: milli informasiya fəzasının formalasdırılması; informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri Üzərinə mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazalarının formalasmasına yardım edilməsi; dövlət informasiya ehtiyatlarının formalasdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması; informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi; informasiyalasdırma mühitində dövlət hakimiyəti və yerli özünüldərə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması; informasiyalasdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalasdırılması və həyata keçirilməsi; informasiyalasdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması".⁴ Hazırkı şəraitdə təkcə informasiyanın zamanında dəqiq, operativ, qərəzsiz bir şəkildə çatdırılması deyil, onun doğurduğu sosial təsir və psixoloji effekt də mühüm əhəmiyyət kəsb edir. Sosial-mədəni və psixoloji məzmununa görə, informasiya mübadiləsi ünsiyyətin özünəməxsus formasıdır, kommunikasiya prosesinin tərkib hissəsidir.

"İnformasiya cəmiyyəti" konsepsiyasının müəlliflərindən olan Amerika sosioloqu, futuroloqu Elvin Tofflerə görə, yeni cə-

¹ Mehdiyev R. Azərbaycanın eñir məkanı: problemlər və vəzifələr. B., "Azərbaycan" qəzeti, 2 oktyabr 2009, s.2.

² Məmmədzadə I. Fəlsəfə haqqında: yeni baxışlar, təməyüllər və perspektivlər. "Təknur" nəşriyyatı, B., 2013, 118 s.

³ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Parlament Assambleyasının II sessiyasındaki çıxışı. "Xalq" qəzeti, № 7,

4 aprel 2012.

⁴ Niyazov X. Dövlət informasiya siyasəti (KİV timsalında) // "Elm və təhsil" nəşriyyatı, B., 2016, 159-160 s.

miyyətdə KIV-lər kütləvisizləşmə prosesi ilə əzləşəcək. O, qeyd edir ki, yeni nəsil media və İKT vasitələrinin yaranması ilə ənənəvi mətbuat oxucu auditoriyasını itirməklə əvvəlki rolundan məhrum olacaq. Cəmiyyətin informasiya ilə təmin olunmasında KIV özü-nəməxsus şəkildə sözünü deyir. Bu isə kütləvi kommunikasiya prosesində yeni sosiomədəni eraya keçid deməkdir.⁵

İnformasiya cəmiyyətində həm dövlət, həm cəmiyyət strukturları, elcə də sadə insanlar informasiya, dəyərlər mübadiləsini üstün bir şəkildə yeni kommunikasiya vasitələri üzərində həyata keçirirlər. Müvafiq şərtlər daxilində cəmiyyətdə dərin sosiomədəni dəyişikliklərin baş verməsi, mənəvi-əxlaqi meyarların əhəmiyyətli dərəcədə dəyişməsi, yeni davranış, özünüfədə modellərinin formalaşması qəçiləməzdir. Nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları ictimai həyatı, insanların fikrini, rəyini, düşüncəsini nəzərəçarpacaq şəkildə əks etdirir, formalaşdırır. Burada həllədici rolu kütləvi informasiya vasitələri öz üzərinə götürür. Müasir dövrda KIV dedikdə əsasən, radio, televiziya, ənənəvi mətbuat (qazet, jurnal) və Internet nəzərdə tutulur. Bu mənada, sosiomədəni dəyərlərin ictimai şuruda təzahürü, yeniləşməsi, transformasiyası KIV amili ilə birbaşa bağlıdır. İKT inkişaf etdikcə KIV insanlar, dövlət orqanları və ictimaiyyət, cəmiyyətin ənənəvi mədəniyyəti və mətbuatın mənənəvi və mədəniyyət qurması üçün müxtəlif vasitəyə çevrilir. Cəmiyyətin “gülzgüslü” sayılan KIV, eyni zamanda, demokratiya, siyasi proseslər, identifikasiya (eyniləşdirmə) məsələsi, həmçinin ictimaiyyət və mədəniyyət problemlərində vətəndaş faktorunun oynayır.⁶ KIV kütləvi kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də mənəvi-ideoloji mahiyyət və məzmun kəsb edir. Başqa sözlə, onların təsir, nüfuz sferası informasiya və kom-

munikasiya funksiyasından daha genişdir. Müasir KIV bütün məsələlər, mənfi təməylləri fonunda kütləvi mədəniyyət hadisəsidir. Ancaq bu amillər internet texnologiyalarından daimi asılılıq təhlükəsi yaradır ki, bunun da xoşagəlməz nümunələri və fəsadları kifayət qədərdir. Zövqümüz, davranışımız, ənənəvi mədəniyyətimiz əhəmiyyətli dərəcədə informasiya və kommunikasiya texnologiyalarının təsiri ilə formalaşır.

Bələliklə, müasir ictimai proseslərdə informasiya texnologiyalarının rolü olduqca böyükdür. Tarixi inkişafın hazırlığı mərhələsində kütləvi informasiya və kommunikasiya vasitələri nəinki cəmiyyətin inkişaf prosesini intensivləşdirir, əsas dəyişikliklərin katalizatoru kimi çıxış edir, həm də faktiki olaraq reallığı formalaşdırır və ictimai sistemin əsasında duran qüvvəyə çevirilir. Azərbaycan dövlətçiliyi üçün bu problemin vacib tərəfi milli mədəniyyətin, dövlətçilik ənənəsinin, cəmiyyətin sosial-iqtisadi xüsusiyyətlərinin, ekoloji siyasetinin, adət-ənənələrinin dünyaya tanıdılması nəticəsində ölkə haqqında düzgün təsəvvürlər formalaşdırmaqdən ibarətdir.

Bəlliidir ki, bugünkü vahid Internet şəbəkəsinin – açıq, ortaq informasiya məkanının formalaşması sayəsində istənilən informasiya hər bir insan üçün əlçatandır. Sosial şəbəkələrdə müxtəlif dövlətləri, xalqları, etnosları, sosial-mədəni birlilikləri əhatə edən çoxsaylı qruplar, açıq elektron səhifələr yaradılır. Burada müxtəlif dəyərlərin, fikirlərin açıq mübadiləsi baş verir, hər bir insan böyük vaxt və məsafə qət etmədən, çox qısa zamanda, maneəsiz, təhlükəsiz bir şəkildə artıq internet məkanına sıqaraq əlçatan olan dünyanın hər qarışı, zəngin biliklər, asan və etibarlı bilik, informasiya mənbələri ilə tanış olmaq imkanı qazanır. Qloballaşan informasiya məkanında Azərbaycanın kütləvi informasiya və kommunikasiya vasitələri də özü-nəməxsus çəkiyə, geniş auditoriyaya və təsirə malikdir. Belə ki, müasir KIV bir tərəfdən, ictimai rəyi, mədəni-mənəvi dəyərlər

⁵ Тоффлер Э. Третья волна. Глава 13. Демассификация средств массовой информации //М.: ACT, 2004, 436 с.

⁶ Niyazov X. KIV-in siyasi institut kimi modernlaşma prosesində yeri. Geostrategiya. № 1 (25), 2015, 27-32 s.

sistemini məqsədli şəkildə formalasdırır, digər tərəfdən, çox vaxt reyting, populyarlıq ardınca qaçaraq, kütłəni, auditoriyani müxtəlif vasitələrlə manipulyasiya etməklə etik-mədəni dəyərlərin aşınmasına, deqradasiyaya uğramasına səbəb olur.

Müasir şəraitdə Azərbaycanda informasiya cəmiyyətinin formalasması sosiomədəni dəyərlərin transformasiyası, kütłəvi kommunikasiya modellərinin dəyişməsi ilə birbaşa əlaqədardır. Baş verən dəyişikliklər, mövcud yeniləşmə təməyüllü şəxsiyyət - cəmiyyət - dövlət Üçbucağını özünəməxsus şəkildə ifadə edir, şərtləndirir. Fikrimizcə, hazırda özünü göstəren sosiomədəni dəyişikliklər fonunda dövlətin xüsusi informasiya siyaseti konsepsiyasının işlənilib hazırlanması məqsədəuyğundur. Bu, sürətli informasiyalışma mühitində kütłəvi kommunikasiyaların doğruduğu sosial çətinlikləri aradan qaldırmak üçün kifayət qədər ənənəlidir. Hazırda Azərbaycan Respublikasının gerçəkləşdiridi informasiya siyasetinin başlıca hədəfi milli maraqların dolğun, adekvat şəkildə həyata keçirilməsidir. Cəmiyyətdə həmrəylilik mühitinin formalasdırılması, sosiomədəni rifah ideyasının, mənəvi-əxlaqi sağlamlığın təşviq edilmesi bu siyasetin müümüm istiqamətlərindən sayıla bilər. Prezident İlham Əliyevin cəmiyyətdə güclü sosial nəzarətin və informasiya təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini dəfələrlə vurgulaması, bu mənada, heç də təsadüfi deyil. Kütłəvi kommunikasiyaların sosiomədəni transformasiyası şəraitində informasiya siyaseti qarşılıqlı məlumat-ideya mübadiləsi proseslərinin tənzimlənməsinə xidmət edir. Bu şərtlər daxilində dövlətin informasiya siyaseti vətəndaş cəmiyyəti institutları ilə birlikdə informasiya-kommunikasiya proseslərinin tənzimlənməsinə yönəlir. Informasiya cəmiyyətinin milli maraqlar kontekstində təşəkkülü, formalasması və inkişafi burada əsas hədəflərdən biridir. Digər ənənəli məsələ şəxsiyyət-cəmiyyət əlaqələri çərçivəsində informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilməsidir.

Əslində, mədəni-mənəvi dəyərlər sahəsində mühafizəkarlığın, etik çərçivələrin, əxlaqi məhdudiyyətlərin qorunub saxlanılması cəmiyyətin, bəşəriyyətin inkişafi baxımından məqsədəuyğun, arzuolunandır. Müasir cəmiyyətdə sosial, siyasi, mədəni proseslərin tənzimlənməsində aparıcı məvqe məhz dövlətə, onun siyasi strukturlarına məxsusdur. Digər tərəfdən, informasiya cəmiyyətinin potensialından, imkanlarından geniş faydalanaq, yararlanmaq üçün "Elektron hökumət" çərçivəsində gerçəkləşdirilən sosial programlar və xidmətlər ölkənin sosiomədəni inkişaf prioritetlərinə uyğunlaşdırılmalıdır. Bu istiqamətdə irəli sürürlən tələblər müasir dönya-nın gerçəkliliklərini əks etdirməli, onları adekvat şəkildə tamamlamalıdır. Azərbaycan cəmiyyəti üçün sosiomədəni kommunikasiya məsələlərinin informasiya siyaseti vasitəsilə tənzimlənməsi hazırda aktual və bir qədər yeni istiqamətlərdən biridir. Lakin bu yeniliklər bilavasita dünyada baş verən, ölkədə cərəyan edən hadisə və proseslərin yekunu, adekvat təzahüründür.

Açar sözlər: informasiya texnologiyaları, KİV, elmi-texniki inqilab, informasiya mübadiləsi, sosiomədəni həyat.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Parlament Assambleyasının II sessiyasındaki çıxışı. "Xalq" qəzeti, 4 aprel 2012, № 7.
2. Mehdiyev R. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr. B., "Azərbaycan" qəzeti, 2 oktyabr 2009, s.2.
3. Məmmədzadə İ. Bir daha Fəlsəfə haqqında: yeni baxışlar, təməyüllər və perspektivlər». «Təknur» nəşriyyatı, B., 2013, 118 s.
4. Niyazov X. Dövlət informasiya siyaseti (KİV timsalında) // "Elm və təhsil" nəşriyyatı, B., 2016, 324 s.

5. Niyazov X. KIV-in siyasi institut kimi modernlaşmə prosesində yeri. *Geostrategiya*. № 1 (25), 2015.

6. Назаров М.Массовая коммуникация и общество. Введение в теорию и исследования. 4-е изд., перераб. и доп. М.: Книжный дом «ЛИБРОКОМ», 2010, 360 с.

7. Тоффлер Э. Третья волна. Глава 13. Демассификация средств массовой информации. М.: ACT, 2004, 781 с.

Сабира ИСКЕНДЕРОВА

СОЦИОКУЛЬТУРНЫЕ ИЗМЕНЕНИЯ В УСЛОВИЯХ РАЗВИТИЯ ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ В АЗЕРБАЙДЖАНЕ

РЕЗЮМЕ

Современное общество характеризуется социально-культурной динамикой, разнообразием связей, отношений, процессов, а также качественным изменением жизнедеятельности человека. Более заметный прогресс наблюдается не только векторах будущего развития, но и в информационной сфере, создающей новые вызовы и угрозы для личности, общества, государства. В информационном обществе средства массовой информации и коммуникации интенсифицируют процесс развития азербайджанского общества, выступают катализатором социокультурных изменений, становятся силой, формирующей реальность и стоящей за основой общественной системы.

Ключевые слова: информационные технологии, медиа, научно-техническая революция, обмен информацией, социокультурная жизнь.

Sabira ISKENDEROVA

SOCIOCULTURAL CHANGES IN THE CONDITIONS OF DEVELOPMENT OF INFORMATION TECHNOLOGIES IN AZERBAIJAN

ABSTRACT

Modern society is characterized by sociocultural dynamics, a variety of relationships, processes, and qualitative changes in human activity. More noticeable progress is observed not only in the vectors of future development, but also in the information sphere, which creates new challenges and threats to the individual, society and the state. In the information society, mass media and communications intensify the process of development of Azerbaijani society, act as a catalyst for sociocultural changes, become a force that forms reality and stands behind the foundation of the social system.

Keywords: information technology, media, scientific and technological revolution, information exchange, sociocultural life.